

*Erkən yeni dövr Azərbaycan ədəbiyyatı***Klassik ənənə və Molla Pənah Vaqif poeziyası****Səltənət Əliyeva**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: selteneta@gmail.com

Annotasiya. Azərbaycan ədəbiyyatında Vaqif poeziyası ilə realizmin əsası qoyulmuş, xalq şeiri üslubu yazılı ədəbiyyata gətirilmişdir. Bununla da şairin yaradıcılığı Azərbaycan şeirində dil və üslub baxımından dönüş nöqtəsi olmuş, sənətkar tərəfindən ədəbiyyatımıza yeni bir ruh bəxş edilmişdir. Və qisaca olaraq, Vaqif yaradıcılığı daha çox novatorluğu ilə yadda qalmışdır. Molla Pənah Vaqif poeziyamızı canlı, təravətli dili ilə zənginləşdirir, yenə klassik poeziyadan galən ənənələr şairin əsərlərində özünə yer etmiş və bu da özünü klassik ənənənin Vaqif poeziyasında təzahürü kimi bürüzə vermişdir.

Belə ki, klassik janrlardan: qəzəl, müstəzad, müəşşərdən ənənəvi məcazlardan istifadə fikrimizin ilkin isbatıdır. Bununla yanaşı şairin yaradıcılığını diqqətlə arasdırıcıq bir sıra dini məkan, şəxs adları, ifadələr nəzərə çarpar. Hz. İsa, Hz Yaqub, Hz Musa, Hz. Xızır, Hz. Məhəmməd (s.a.s.), həcərəl-əsvəd, zəm-zəm və s. bu qəbildəndir. Doğrudur, şairin yaradıcılığında bu cür ifadələrdən istifadə çoxluq təşkil etmir və azdır. Lakin buna baxmayaraq hər halda klassik ənənənin davamı kimi diqqəti cəlb edir. Qeyd etmək yerinə düşər ki, sənətkarın dini ifadələrdən, adlardan istifadə məqsədi onu orta əsr sənətkarları ilə birləşdirən cəhətlərdəndir. Bəzən biz şairin bu ifadələrdən bənzətmə vasitəsi kimi, fikrin daha qabarlıq ifadəsi zamanı istifadə etdiyinin şahidi olurraq ki, bu xüsusiyyət klassik ədəbiyyatda daha qabarlıq şəkildə ifadəsini tapmışdır. Bəzən də şair bu dünyadan əlini üzərkə Allaha, peyğəmbərə, nüfuzlu din xadimlərinə üz tutur, kümək diləyir. Bu xüsusiyyət də orta əsrlərdən gəlmə bir ənənədir.

Beləliklə, dini elementlər Vaqif poeziyasında klassik ənənənin təzahürü forması kimi müxtəlif şəkildə özünü göstəri və yadda qalır.

Açar sözlər: klassik ənənə, dini element, realizm, poeziya

Məqalə tarixçəsi: göndərilib – 01.07.2022; qəbul edilib – 19.07.2022

Classical tradition and poetry of Molla Panah Vagif**Saltanat Aliyeva**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: selteneta@gmail.com

Abstract. Vagif's poetry has laid the foundations of realism in Azerbaijani literature, and the style of folk poetry was introduced into written literature. At the same time, from the point of view of language and style, the poet's work became a turning point in Azerbaijani poetry, and the poet gave our literature a new spirit. In a word, Vagif's work is most remembered for its innovation. Although Molla Panah enriched our poetry with his lively, fresh language, the traditions of classical poetry were reflected in the poet's work.

Thus, the use of traditional metaphors from classical genres such as ghazal, mustazad, muashshar is the initial proof of our idea. At the same time, upon careful examination of the poet's work, one can notice the mention of the names of a number of places of worship, personal names and expressions. These names include Jesus, Jacob, Musa, Khizir, Muhammad (peace be upon him), Hajar al-Aswad, Zam-Zam, etc. True, the use of such expressions in the poet's work is insignificant. But despite this, his work still attracts attention as a continuation of the classical tradition. It should be noted that the purpose of the poet's use of religious expressions and names is one of the aspects that unites him with medieval poets. Sometimes we observe that the poet uses these expressions as a means of comparison, for a more vivid expression of thought, and this feature is more pronounced in classical literature. Sometimes the poet takes his hand away from this world and turns to God, the prophet, influential religious figures and asks for help. This feature is also a tradition of the Middle Ages.

Thus, religious elements as a manifestation of the classical tradition in Vagif's poetry appear and are remembered in different ways.

Keywords: classical tradition, religious element, realism, poetry

Article history: received – 01.07.2022; accepted – 19.07.2022

Giriş / Introduction

Özünəməxsusluğu, təbiiyi, sadəliyi və axılılığı ilə dillər əzbori olan Vaqif poeziyası ilə ədəbiyyatımızda realizmin əsası qoyulmuş, xalq şeiri üslubu yazılı ədəbiyyata gətirilmişdir. Bununla da şairin yaradıcılığı Azərbaycan şeirində dil və üslub, eləcə də janr və mövzu baxımından dönüş nöqtəsi olmuş, sənətkar tərəfindən poeziyamızda yeni bir ruh bəxş edilmişdir. Və qisaca olaraq deyə bilərik ki, Vaqif yaradıcılığı daha çox novatorluğu ilə yadda qalmışdır. Lakin Molla Pənah Vaqif nə qədər yenilikçi olsa, poeziyamızı canlı, təravətli dili ilə zənginləşdirir, yenə klassik poeziyadan galən ənənələr əsərlərində özünə yer etmiş və bu klassik ənənənin Vaqif poeziyasında təzahürü kimi iz buraxmışdır.

Əsas hissə / Main Part

Bu məsələdən bəhs edərkən akademik İsa Həbibbəylinin mövzuya münasibəti də maraq doğurur. Akademik yazır: "Molla Pənah Vaqif yaradıcılığı Azərbaycan poeziyasında klassik romantik lirkadan realist şeirə keçid proseslərinin yekunu, milli ədəbiyyatın erkən yeni dövr mərhələsində təzahür edən yeni realist şeirin başlangıcıdır. Məhz Molla Pənah Vaqif yaradıcılığı ilə klassik romantik lirkadan yeni realist şeirə keçid prosesləri başa çatmışdır" [1, s.23]. Beləliklə, Vaqif yaradıcılığı ənənə və novatorluğun qovuşduğu nöqtə – birinin sonu, digərinin başlangıcı kimi dəyərləndirilir.

Ümumiyyətlə, Vaqif poeziyasının klassik ədəbiyyatla bağlılığından filologiya elmləri doktoru Mahirə Quliyevanın "Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında", akademik İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif", görkəmli alim Araz Dadaşzadənin "Molla Pənah Vaqif" (hayəti və yaradıcılığı) Əlyar Səfəri və Xalil Yusiflinin "Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi və digər əsərlərdə bəhs olunsa da, fikrimizcə, azlıq təşkil edir. Çünkü ədəbiyyatşunaslıqlı Vaqif yaradıcılığında klassik ənənənin təzahürü novatorluq məsələsi qədər geniş aspektlərə əraşdırılmamış, filologiya elmləri doktoru Mahirə Quliyevanın sözləri ilə demis olساq, "bu bağlılıq müəyyən şəkildə qeyd olunsa da, kölgədə qal"mışdır [2, s.90]. Bəs Vaqif yaradıcılığında klassik ənənədən galən hansı xüsusiyyətlər diqqəti cəlb edir? Vaqif poeziyasında klassik ənənənin davamı hərtərəfli şəkildə, əsasen, forma və janr, mövzu, poetik figur və məcazlardan istifadə ilə sərtlənir. Həmçinin M.P. Vaqifin poetik dilində "Qurani-Kərim" motivlərinə, hədislərə işarələr, müəyyən dini ifadə və kəlamlardan məcaz kimi faydalana, eləcə də Vidadi ilə deyişməsin-

da toxunulan bir sıra dini məsələlər bunu təsdiq edən dəlil kimi çıxış edir. Yeri gəlmışkən, bu deyişmə şairin dini dünyagörüşünün öyrənilmesi baxımından da əhəmiyyətlidir.

Fikrimizi bir qədər də konkretləşdirsek, deyə bilərik ki, M.P.Vaqif yaradıcılığında klassik poeziyanın təzahürü ilk məqamda qoşma və təcnisla yanaşı, klassik janrlardan: qəzəl, müstəzad, müsəssərdən istifadə ilə təsdiqini tapır. Doğrudur, qoşma və təcnislər kəmiyyət baxımından təstünlük təşkil edir, ancaq buna baxmayaraq "Bax" [3, 156], "Ağlaram" [3, s.153], "Düşər" [3, s.151], "Küsmüşəm" [3, s.154] rədifi qəzəlləri, o cümlədən "Ələ düşməz" [3, s.172], "Öldürdü məni" [3, s.173], "Gərək" [3, s.177], "Görmədim" [3, s.185] və s. rədifi müxəmməsləri, həmçinin bir sıra müstəzad və müsəssərləri onun klassik əslubda mükəmməl qələm sahibi olduğunu deməyə əsas verir və bu poetik parçalar heç də poetik forma və məzmun xüsusiyyəti və keyfiyyəti baxımından Vaqif qədərki poetik nümunələrdən geri qalmır. Bir məsələni xatırlatmaq istərdik ki, klassik janrlardan ustalıqla yaralaran şair yenə də öz dəstə-xəttini göstərmış və müxəmməs, müstəzad və müsəssərləri, xüsusilə qəzəlləri canlı, sada bir dildə qələmə almış, onları bir növ müasirləşdirmiş, zəmanəsinə uyğunlaşdırılmışdır. Başqa sözlə desək, "Vaqifin qəzəlləri klassik lirikadakı dil və təsvir vəsaitlərindən bir qədər fərqli olan şeir nümunələri idi. Vaqif qəzəl janrinin dilini xeyli dərəcədə sadələşdirmiş, təsvir vəsaitlərinə həyatlılık meyilləri getirmişdir. Vaqifin qəzəlləri sanki Məhəmməd Füzulinin qəzəl janrında yazılmış şeirləri ilə aşiq ədəbiyyatındaki qoşmalar arasında olub qəzəldən qoşmaya keçid prosesini eks etdirir" [1, s.27]. Firudin bay Köçərli isə Vaqif dilinin sadəliyini bu cür qiymətləndirirdi: "Şair hər nə vücudə gətirib, öz ana dilimizin tərz və şivəsində gətiribdir. Onun şərəfinə istənil olunan türk və ya türkəmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir" [4, s.190]. Bu fikirləri filologiya c.d. M.Quliyevanın sözləri ilə tamamlamaq istərdik: "Ədəbiyyatın hər iki qoluna – aşiq yaradıcılığı və klassik ərsə özəm verən şair bu iki dönenin ədəbiyyatları arasında körpü yaradaraq xalq yaradıcılığına məxsus özəllikləri, vəzni, xüsusilə də sadəlik və dilinin şirinliyini klassik ədəbiyyatın zənginlikləri ilə birləşdirərək ədəbiyyata bələğətli bir üslub gətirmişdir" [2, s.89]. Təqdim edilən beytlərin dil sadəliyi və təbiiyi bu fikirləri bir daha təsdiq edir:

*Yadına hər bir duşəndə ol siyah kirpiklərin,
Sanasan ki, sancılar bağrıma peykan, ağlaram. [3, s.153]*

*Öz xoşumla mən asırı-qəməz olmazdım, vəli
Sehrə saldı ol xumar gözlər məni cadu kimi. [3, s.149]*

*Cün "uman yerdən küsərlər" bir məsəldir xalq ara,
Kiüsdüyüm bica deyildir, aşinadən küsmüşəm. [3, s.154]*

Klassik ənənənin M.P.Vaqif ədəbi ərsəndə təzahürü bununla bitmir. Belə ki, poetik formalarla yanaşı, ənənədən gələn və orta əsrlərdə yaranan ədəbi incilərin əsas sütunu sayılan, dil zənginliyi və bədiiyi təmin edən poetik figur və məcazların sənətkarın əsərlərində müşahidə olunması fikrimizin doğruluğuna əmin olmağa və qatılışdırımıya əsas verir. "Gül-rüxsar, zülfü-pərişan, [3, s.146], qönçeyi-xəndan [3, s.150], bağımı kabab etdi [3, s.153], könlüm şüşəsi, ağızı şəkkər [3, s.154], lałerux, bərgi-səmən [3, s.158], məhi-taban [3, s.167] və s. ifadələr ənənəvi məcazlardandır. Dini ifadələrə məcaz kimi müraciət edilməsindən isə bir qədər aşağıda bəhs olunacaqdır.

"Dönəmbədənəm tarix və zamanın karşısındakı öz hesabatını verən ədəbiyyat Zaman və Tariixa sığışmayan "Quran"ın sujet və motivlərində bəhrələnərək ədəbiyyatın həmin dönenin xas mərhələsini yaşayır və yaşıdır" [5, s.177].

Xalq yaradıcılığı və klassik ənənənin qovuşduğu Vaqif poeziyası da bu baxımdan istisna deyildir və bu ənənədən çox orta əsrlərdən gələmdər. Belə ki, orta əsrlərdə "Qurani-Kərim" in aya və surələrinə, dini motivlərə, hədislərə, dini kəlamlara müraciət, demək olar ki, bədii yaradıcılığın əsasını təşkil etmişdir. İ.Nəsimi, Q.Bürhanəddin, M.Füzuli və başqalarının yaradıcılığına anı nəzər yetirmək fikirlərimizi isbat edir. Və beləliklə, klassik poeziya sənətkarları üçün əsas qaynaqlardan

olan "Qurani-Kərim"ə, müəyyən hadislərə müraciət, dini adlardan müxtəlif şəkildə faydalanan daha çox novatorluğa can atan Vaqif poeziyasında da özüne yer edə bilməşdir. Belə ki, diqqətlə araşdırıcıq İslamin bir sıra müqəddəs şəhərlərinin və eləcə də İslam aləmində tanınmış nüfuzlu din xadimlərinin adlarına, müəyyən "Qurani-Kərim" motivlərinə və hədislərə işarələr nəzərə çarpır. Hz. İsa, Hz. Yaqub, Hz. Xızır, Hz. Məhəmməd (s.a.s) və başqa peygamberlərin, o cümlədən imamlardan Əli (ə.s), Həsən (ə.s), Hüseyn (ə.s) və başqalarının həyatı ilə bağlı məqamlara işarələr, bənzətmələr və eləcə də həcərül-əsvəd, zəm-zəm, tuba, əlyüyümürəza, şahi-Mərdan, abi-kövsər və s. dirlə bağlı ifadələr bu qəbildəndir. Doğrudur, Molla Pənah Vaqifin yaradıcılığında bu cür ifadələrə müraciət çoxluq təşkil etmir və azdır. Lakin buna baxmayaraq hər haldə klassik ənənənin göstəricisi kimi diqqəti cəlb edir. İlk növbədə, biz bu ifadələrdən fikrin daha poetik bir dilla ifadəsində bənzətmə vasitəsi kimi istifadə edildiyinin şahidi olurraq ki, bu da klassik sənətkarların, xüsusiilə də İ.Nəsimi və Q.Bürhanəddin yaradıcılığında geniş vüsət alan ənənəvi bir hal idir. Lakin fərq burasında id ki, bu ifadələr klassiklərin əsərlərində daha çox təsəvvüfi anlamda işlədilirdi. Arasdırma apardıqca hər şeydən əvvəl gözəlin üzünü, boyunun, qamətinin, gözlərinin və s. bu cür klassik ənənədən gəlmə bənzətmələrlə vəsf edilməsi ilə qarşılaşıraq. Yusifi-Kənan, Züleyxa, Kəbə, Məkkə, Mədinə, həcərül-əsvəd, tuba kimi ifadələrə daha geniş yer verən sənətkarın poeziyasında gözəlin üzünü Kəbə, Məkkə, Mədinə, sinəsinin "taxtı Süleyman", boyunun, qamətinin tuba, xalının həcərül-əsvədə və s. müqayisə edildiyinin şahidi olurraq:

*Mənim yarımla deyil ol Kəbədən kəm,
Xalı həcərül-əsvəd, dəhamı zəm-zəm
Bir zaman əlsəydim onunla həmdam,
Xətt çəkilər və balına Vaqifin. [3, s.86]*

Sərafəddin Rəmi Təbrizinin "Ənüsüllü üşşaq" əsərindəki araşdırma, eləcə də klassik ədəbiyyatın ötəri vərəqlənməsi xalın Kəbədə olan müqəddəs qara daşa - həcərül-əsvədə bəzədilməsinin hələ orta əsrlərdə ənənə halını aldığı deməyə əsas verir. Klassik Azərbaycan şairləri kimi "əksər ərəb şairləri xalı həcərül-əsvədə bənzədirler. Və əcəm şairləri həqiqətdə bu mənəni onlardan götürmüvə və işlətmışlar" [6, s.99]. Eləcə də üzün Kəbə ilə müqayisəsi də "Ənüsüllü üşşaq" əsərində ifadəsinə tapan bənzətmələrdəndir. "Əcəm əhli də onun mahiyyətini ərəb dilində olduğu kimi on bir məcazda ifadə etmişdir. Nəcə ki, 1) Kəbə, 2) qiblə, 3) din, 4) Müşəff, 5) Səhifə, 6) sübh, 7) vərəq, 8) taliya, 9) Nur, 10) yədi-beyzə, 11) bəqəm" [6, s.84]. Beləliklə, şair gözəlin üzünü Kəbə ilə müqayisə edərkən, ham həcərül-əsvədə bənzədirən xalı, ham də zəm-zəm quyusuna bənzədirən ağızı ilə fısınlarda Kəbədən geri qalmadığını vurgulamışdır. Əgər Kəbənin gözəlliyi, müqəddəsliyi, insanları cəzb etməsi Allahın ona bəxş etdiyi möcüzəli həcərül-əsvəd və zəm-zəm quyusundadır, gözəlin də xalı və ağızı öz gözəlliyi ilə lirik qəhrəman üçün həcərül-əsvəd və zəm-zəm quyusunun oynadığı rolu oynayır, onu bu cür heyran edir. Təsəvvüf anlamına gəlinəcə həcərül-əsvəd "ilahi sir-lərlə dolu qəlb"ə [7, s.210] işarədirse, "Kəbə vəhdət rəmzi olaraq hamını bir səmtə – haqqı tanımağa yōnəldir" [7, s.103].

Cox rastlaştığımız məqamlardan biri gözəlin boyunun hündürlük və gözəllik rəmzi olan tutba və sərv ağacları ilə müqayisəsidir. Qeyd etmək yerinə düşər ki, M.P.Vaqifin qəzəllərində gözəlin boyu, qaməti, əsəsan, sərv və tubaya bənzədir. Bəzən sərv hətta onlardan üstün tutulmuşdur. Bəzən sərv ağaçının yerinə ər' (ardic ağaç) ifadəsi işlədilmişdir ki, belə ifadə ilə biz hələ XIV əsrə yənə Q.Bürhanəddin yaradıcılığında rastlaşıraq.

*Qəddin tək nə ər-ər, nə şümşad olur,
Onu görçək, qəmdən can azad olur,
Mənim könlüm sənin ilən şad olur,
Sən eylərsən damağımı cağ, gəlin! [3, s.79]*

Aşağıdakı beytədə müqayisədə təstünlük gözələ verilir.

*Tuba görse, ikram eylər, bas əyər,
Bu gəzəl boy ilən, bel ilən sənə! [3, s.27]*

Bir neçə beytdə gözəlin qamətinin sərvə müqayisəsinə rast gəlsək də, Vaqif yaradıcılığında cənnət ağacı olan tubaya bənzətmə üstün mövqedədir. Şair özü bir şeirində gözəli vəsf edərkən cənnət ağacı olan tubanın sərvədən daha üstün mövqedə olduğunu işarə etmişdir:

*Tuba boyum, qamətində sərvü-ərərdən gözəl,
Gül üzün yanında zülfün sünbülli-tərdən gözəl,
Dişlərin dür, labların yaquti-əhmərdən gözəl,
Hər sözün bir kəlməsi yüz qəndü-şəkkərdən gözəl,
Muxtəsər şəhdi-dəhanın abi-kövsərdən gözəl. [3, s.182]*

Tubanın cənnət ağacı olmasına eyhamla aşağıdakı beytdə rastlaşırıq.

*Ey təhiyi-cənnət, sənədir peşkəs,
Qarabağın hər nə vilayəti var. [3, s.95]*

Tuba “cənnət gözəli” və hündür ağacdır. Sidr ağacı kimi kökləri yuxarı, qol-budağı aşağıda durur. Rəvayətə görə, tubanın gövdəsi sarı qızılı bənzəyir. Qol-budaqları qırımızı mərcan, yarpaqları zümrüd, meyvaları şəkerə oxşayır” [8, s.649].

Bəzən M.P. Vaqif yaradıcılığında “Qurani-Kərim”in ayə və surələrinə işarələr də diqqəti cəlb edir. Bu sırada ən çox müraciət edilən isə 12-ci surə “Yusif”dir.

*Kim ki, sevdayı-səri-zulfi-pərişanə duşər,
Gah zindanə, gəhi çahi-zənəxdanə duşər. [3, s.151]*

Klassik ədəbiyyatda Yusifin Züleyxanın şərəfəməsi nəticəsində zindana və qardaşları tərəfindən quyuya salınmasına rəmzi məna verilmişdir. Yusif Allah aşığı idi, bu səbəbdən başına gələnləri sabırla qarşılıyaraq aşiqlik yolunda çəkdiyi əzab-əziyyətlərə görə dillərə düşmüştür. Beytdə məhz bu hadisələr işara olunmuşdur. “Çahi-zənəxdan” çənə çuxuru”na [9, s.98] işarədir və klassik ədəbiyyatda gözəlin çənəsindəki çuxur Yusifin düşdüyü quyuya bənzədir. Məhz bu quyuya düşməsi Yusifin həyatında dönüş nöqtəsi olur və Allah tərəfindən mükafatlandırılır. Lirik qəhrəman da aşiqliyi yolunda onu sevgisinə qovuşduracaq çətinliklərin, əziyyətlərin olacağını bilməlidir.

*Ey Vədadi, qəmi-zindanə giriftar olmaq,
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə duşər. [3, s.151]*

Beytdə şair yenə Yusif peygəmbərə işarə edərkən məhəbbətdə və çəkdiyi ixtirablarda onuna müqayisələr apararaq özünü Hz. Yusif səviyyəsinə qaldırır.

“Vaqif poeziyasının ən mühüm keyfiyyətlərindən biri nikbinlikdir” [10, s.664] deyilsə də, bəzən bu poeziyada bədbin notlar, tərk-i-dünyaqli özünü göstərir. Bununla belə nikbin notlar hakimdir. Yaşadığı cəmiyyətdən, ətrafindan fayda, vəfa, etibar görməyən sənətkar bu dünyadan əlini üzərək Allah'a, peygəmbərə, peygəmbərin ahlı beytinə üz tutur, kömək diləyir. Bu xüsusiyyət də orta əsrlərdə yaranan poeziyada daha çox diqqət çəkən motivdir və Vaqif yaradıcılığında da orta əsrlərdən gəlmə bir ənənədir. “Qurani-Kərim”in “Zümrə” surəsinin 53-cü ayəsində bu barədə belə deyilir: “Ey mənim günah törətməklə özlərinə zülm etməkdə həddini aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır” [11, s.457]. “Əliyyəlmürtəza” [3, s.147], “şəhi-Mərdən” [3, s.234], dedikdə Həzrət Əli (ə.s.) nəzərdə tutulurdu. Və Əhlə beytlə bağlı olan hədislərə əsaslanırdı.

*Əliyyəlmürtəzadən istə, Vaqif, hər nə istərsən,
Onu qılmış kərəmli həzrəti-vəhhab igitlərdə. [3, s.234]*

Eləcə də aşağıda təqdim etdiyimiz ..müstəzəddə bir qədər bədbinlik, şairin qəlb çirpıntıları, ayrılıqdan çəkdiyi ixtirab, ah-fəgəni öz əksini tapmışdır. Beləliklə, burada “intizarı fərəc” motivi özünü qabarıq şəkildə bürüə verir. Zülmədən, ədalətsizliyidən yorulan şair, nəhayət, Allaha üz tutub on ikinci imam olan İmam Zaman (ə.s.) ağanın gəlişini arzu edərək deyir:

*Ya Rəbbi, bu şəhərə, o üzü mah gələydi
Gedəydi bu zülmət
Məcmueyi-xubana şəhənşah gələydi,
Edəydi ədalət. [3, s.204]*

Şair burada təşbehdən istifadə edərək İmam Zaman ağanın üzünü aya, öz həyatını isə zülmətə bənzədir və o mahin gəlişi ilə bu zülmətin işıqlanacağını gözəl poetik bir dilla ifadə edir. Və mükəmməl bədii təzad yaradır” [12, s.241].

Bununla da, dini elementlər Vaqif poeziyasında klassik ənənənin təzahür forması kimi müxtəlif şəkildə görünür və yadda qalır.

Nəticə / Conclusion

Beləliklə, apardığımız kiçik araşdırmanın nəticəsi olaraq deyə bilərik ki, M.P. Vaqif yaradıcılığında klassik ənənənin əksi daniılmaz fakt kimi meydana çıxır və Vaqif poeziyası bu ənənələr üzərində boy atıb inkişaf etmişdir. Vaqif yaradıcılığında klassik poeziyanın təzahürü, əsasən, janrlardan, bədii ifadə və təsvir vasitələrindən istifadə edərək, mövzu baxımından, eləcə də bir sıra dini elementlərin bu poeziyada özüne yer etməsi ilə bürüə vermişdir.

Ədəbiyyat / References

1. Isa Həbibbəyli. Molla Pənah olan Vaqif. Bakı: Elm və təhsil, 2021.
2. Molla Pənah Vaqif. Əsərləri. Bakı: Şərq-Qərb, 2004.
3. Mahirə Quliyeva. Molla Pənah Vaqif ərsi xalq yaradıcılığı ilə klassik poeziyanın qoşşağında. Bakı: Elm və təhsil, 2018.
4. Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I cild. Bakı: Elm, 1978.
5. Məhərrə Quliyeva. Füzuli zirvəsi və Vaqif başlangıcı. Bakı: Elm və təhsil, 2021.
6. Şərafəddin Rəmi Təbrizi. Ənəsüllü üşşaq. Bakı: Elm və təhsil, 2012.
7. Nəsib Göyüşov. Təsəvvüf anlamalrı və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001.
8. Əlyar Səfərli. Divan ədəbiyyatı sözlüyü. Bakı: Elm və təhsil, 2015.
9. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 2 cilddə, I cild. Bakı: Şərq-Qərb, 2005.
10. Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008.
11. Qurani-Kərim: / Tərtib və nəşr edən R.Y. Dəmirlı, ərəb dilindən tərc.ed. Z.Bünyadov, V.Məmmədəliyev, ən söz V.Məmmədəliyev, qeyd və şərhələr, Z.Bünyadov, məsləhətçi-redaktor Şeyxüislam Hacı A.Paşaçadə. Bakı: Olimp, 1997.
12. Səltənət Əliyeva. “Molla Pənah Vaqifin yaradıcılığında müstəzəddələr”. Çağımızdan görünən orta əsrlər. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor R.Azadəyə həsr olunmuş II beynəlxalq elmi konfransın materialları. Bakı: Elm, 15-16 dekabr 2014.

Классическая традиция и поэзия Молла Панах Вагифа

Салтанат Алиева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: selteneta@gmail.com

Резюме. Поэзией Вагифа в азербайджанской литературе были заложены основы реализма, а в письменную литературу был привнесен стиль народной поэзии. При этом с точки зрения языка и стиля творчество поэта стало поворотным моментом в азербайджанской поэзии, а поэт придал нашей литературе новый дух. Словом, творчество Вагифа больше всего запомнилось своим новаторством. Хотя Молла Панах и обогатил нашу поэзию своим живым, свежим языком, тем не менее в творчестве поэта нашли свое отражение и традиции классической поэзии. Таким образом, использование традиционных метафор из классических жанров, таких как газель, мустазад, муашшар, является первоначальным доказательством данной идеи. В то же время при внимательном рассмотрении творчества поэта можно заметить упоминание названий ряда культовых мест, личных имен и выражений. К ним можно отнести упоминание Иисуса, Иакова, Мусы, Хизира, Мухаммада (мир ему), Хаджар аль-Асвад, Зам-Зам и др. Правда, употребление таких выражений в творчестве поэта незначительно. Но, несмотря на это, его творчество по-прежнему привлекает внимание как продолжение классической традиции. Следует отметить, что цель использования поэтом религиозных выражений и имен является одним из аспектов, объединяющих его со средневековыми поэтами. Иногда мы наблюдаем, что поэт использует эти выражения как средство сравнения для более яркого выражения мысли, и эта черта более ярко выражена в классической литературе. Иногда поэт отводит внимание от этого мира и обращается к Богу, пророку, влиятельным религиозным деятелям и просит о помощи. Эта особенность также является традицией средневековья.

Таким образом, религиозные элементы как проявления классической традиции в поэзии Вагифа появляются и запоминаются по-разному.

Ключевые слова: классическая традиция, религиозный элемент, реализм, поэзия